

# Xalqın səninlə qürur duyur, oğul!

**Ö**lkəmizdə torpaqlarımızın azadlığı uğrunda qanlı döyüslər gedir. Hər bir azərbaycanlı qələbə xəbərləri ilə sevinci günlər yaşayır. Eyni zamanda hər kəsin əsgərlərimizin taleyindən bir nigarlançılığı da var. Bu, həm də topla, avtomatla yox, raketlərin, bombaların yağış kimi göydən yağıdırığı müharibədir. Hamımız narahatiq, xüsusən də oğulları döyüsdə olan analar üçün bunun nə demək olduğunu sözlə ifadəsi yoxdur.

İlk dəfədir oğlum Cavad uşaqlarından, ailəsindən uzaq düşüb. O, qanlı savaş meydanında ata-baba torpaqlarımız uğrunda düşmənə qarşı vuruşur. Elə bil qəlbimdə bir ocaq qalanıb. Ancaq onun savaş başlayan kimi, bir zabit olaraq könüllü Vətəni qorumağa getməsi məni çox qürurlandırdı. Əbəs yerə deməyiblər ki, "oğul düşmən çəpəridir".

Allah belə oğulları ona görə verib ki, haqqımızı tapdalayan, sərhədlərimizi pozan, qız-gəlinlərimizə kəm baxan düşmənlərdən bizi qorusun. Bütün valideynlərinin borcu öz övladlarını vətənpərvərlik ruhunda, əsl vətən-

daş kimi böyütməkdir. Allahın mənə əmanəti olan oğlumu men də ordumuza həvələ etdim. Ona görə ki, bu torpağı Azərbaycan övladı, Azərbaycan gənci, Azərbaycan əsgəri qorurnalıdır!

Bu gün mənim də oğlumun öhdəsinə Vətənin keşkisi olmaq düşüb. Düz 27 ildir biz Ermənistanın mənfur işgalçılıq siyaseti nəticəsində hər cür rahatlığı olan evimizdən, gül-çiçəkli bağ-bağçamızdan ayrı düşmüşük. İllerle xəyalımıza belə gəlməyən vəqonlarda, çadırlarda, başqasının evində "yerini dar eləyi" ömür sürmüşük. Sonradan şəraitimiz yaxşı olsa da,



yurdumuz, öz dam-daşımız yaddan çıxmayıb.

İndi düşməndən qisas almağın, doğma yurda qayıtmağın vaxtı çıtb. Ordumuzun gücű, Ali Baş Komandan İlham Əliyevin cəsarətli mövqeyi, qətiyyəti bizi inandırır ki, ötən illərin əzablı günləri geridə qalacaq. Son günlər aldığımız Qələbə xəbərləri köksümüzü elə qabarır ki, daha övladımızdan narahatlığını bildirməyə belə utanırıq.

Mən müəlliməm. Uzun illər yüzlərə şagirdimin tələbə adını qazanmasında, təlim-təbiyəsində əməyim olub, elə bu gün cəbhədə döyüşən oğlum Cavadın da... Düş-

mənlə üz-üzə olan Cavad Cavadzadə Bakı Dövlət Universitetini bitirib, 1997-ci ildə bakalavr, 1999-cu ildə magistr dərəcəsi alıb. 1999-2003-cü illərdə BDU-də müəllim, 12 il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində inspektor kimi çalışıb. 2003-2006-ci illərdə zabit kimi hərbi xidmət keçib.

Bütün anaların arzusu bəşəriyyətdə sülhün bərqərar, övladlarının salamat olmasıdır. Amma bu gün anaları da-ha çox savaşın dayanması qorxudur. Çünkü bu yoldan geri çəkilmək, düşmənə aman vermək daha böyük fəlakətlərə səbəb ola bilər. İgidərimiz bu döyüş fürsətindən

istifadə edib işgal altındakı bütün ərazilərimizi təmizləməli və düşmənə elə bir dərs verilməlidir ki, bir də biz tərəfə baxmasın. Əmin-amanlıq yalnız bundan sonra yaranar. Ona görə də deyirəm ki, vur, oğlum, vur! Qarabağ həsrətiley köç edən atanın, əzizlərinin qisasını al bu namərd düşməndən! Vətən sənə, sən də Allaha əmanət ol!

Unutma, sənin torpaqlarınızın bütövlüyü uğrunda döyüşün indi tək ananın qürüru deyil, qohum-əqreban, bütünlük'lə xalqın sizinlə qürur duyur.

Balalarımızdan nə qədər narahat qalsam da, əsas nişançılığım torpaqlarımızın hələ tam azad olmamasında dandır. Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Ağdam... işgal olunmuş bütün torpaqlarımız öncə siz, sonra da bizi gözləyir. Arzumdur - qalibiyət, zəfər bayrağını əzəli torpaqlarımıza sancan əsgərlərin arasında sən də olasan, oğlum!

**Adikə SOLTANOVA,  
Ağdam rayonunun Əliağalı kənd sakini**